



Əbülfət MƏDƏTOĞLU  
madatoglua@mail.ru

# DƏRD DEMƏYƏ KİMSƏMİZ YOX

## Fəxrəddin Ziyanın şeir dünyası

Öncədən deyim ki, barəsində fikirlərimi yazmaq istədiyim şeirlərin müəllifini üzbəüz heç vaxt görməmişəm. Ola bilsin hansısa bir tədbirdə qarşılaşmışam. Amma şəxsi tanışlığımız yoxdu. Sadəcə olaraq, mən 80-ci illər ədəbi nəslinə aid olan və imzası da yetərinə tanınan Fəxrəddin həkimi sözünə görə tanımışam. Bu arada "həkim" sözünü ona görə xüsusi vurğulayıram ki, Azərbaycanda söz dünyasında öz imzasını oxucuya tanıdib sevdiron həkim şairlərimiz say baxımından bir xeyli var. Onların arasında mənim dostum Paşa Qəlbinur, eləcə də bu kitabın redaktoru Tofiq Nurəli və digərləri oxucuların həmişə diqqət mərkəzində olublar. Bax, bu mənəda ixtisasca həkim olan və Masallıda yaşayış-yaradan Fəxrəddin Ziya insanlara həm cismanı baxımdan, həm də mənəvi baxımdan xidmət göstərir, şəfəli əllərilə müalicə edir, kövrək qələmiylə onların duyğularını, hissələrini kökləyir, həyat eşqlərini, yaşam iştəklərini artırır. Və demək olar ki, şeirlərinin bir çoxunda da həmişə ixtisasca həkim olmasından, həkimlik peşəsinə sevgiyə, sayqıyla söz açır. Və bildirir ki:

Mən sənin yolunda ömrümü qoydum  
ay ümman sənətim, ay hikmət peşəm.  
Sənə vurgunluqda iftixar duyдум,  
təki bu dəryadan bir damla içəm.

Sən mənim gözündə ən uca adsan,  
qəlbimdə istəksən, başımda tacsan.  
Ən acı həddə də bir şirin dadsan,  
sən şəfa verəndə yaşamaq asan.

"Həkimlik peşəmə" adlanan bu şeirdə Fəxrəddin Ziya öz işinin ən önəmlili cəhətlərini, ən diqqət çəkən çizgilerini poetik dillə, şair qələminin gücüyle oxucuya elə təqdim edir ki, şeiri oxuduqca həm şairin özünün təqdimatına, həm də bu sənətdən aldığı zövqə inanırsan. Və üstəlik də qələm sahibinin öz peşəsinə digərlərindən üstün tutmadığına, hər bir peşəyə sayqıyla yanaşlığına da şahid olursan. Ümumiyyətlə, şair-həkimin və yaxud da həkim-şairin bir müstəvidə, bir nöqtədə dayanıb insanlara həm biliyi, həm də ürəyi ilə baxması çox təqdirelayıqdi. Bunu öz şeirlərində Fəxrəddin Ziya da etiraf edir. O, "Həkim şair" şeirində yazar:

Həkimlik peşələr içində inci,  
loğmanlar bu yolda ad qoyubdular.  
Sənət meydanında şair birinci,  
burda nəsimilər soyulubdular.

Həkim bir müqəddəs yolun yolcusu,  
insanı nütvədən öyrənən odur.  
Qanında zərrəcə varsa duyğusu,  
həkim şair olur, nəgməkar olur.

Şairlik ilahi qüdrətdir, onun  
nə bənzəri vardır, nə bərabəri.  
Duyan ürəklərdə, sevən qəlbərdə,  
ucadır, əzizdir şairin yeri.

... Kaş bütün şairlər həkim olaydı,  
insanı öyrənə bilsin büsbütün.

Kaş əksər həkimlər şair olaydı  
Duyğunu aşrıdan ayırmaq üçün.

Mənə elə gəlir ki, kiçik bir parçasını təqdim etdiyim bu şeirdəki təkcə ifadə tərzi, təkcə şeirdəki obrazlar deyil, bütövlükdə mənəzərənin özü və bu mənəzərəyə yanaşmanın da şeirləşməsi artıq Fəxrəddin Ziyanın oturuşmuş qələminin nəyə qadir olduğunu göstərir. Bu həm də həkim-şairin sözü cilalamağı, onu oxucuya çatdırmağı, lap bir az da açıq desəm, xəstəsinə dərmanı bal kimi içirtməyi kimi bir şeydir. Bunun da mayasında, kökündə təbii ki, Fəxrəddin Ziyanın zəngin mütləisi, sözlə işləmek peşəkarlığı və bir də həssas duyğuları, ruhu dayanır. Yeni o, sözün üstündə şəh olmasına, tər çiçək kimi qoxumasına çalışır və buna da nail olur.

Ona görə də hətta o, sevgi notları üstündə danışanda da, kədərə üz tutanda da özlüyünü, yəni Fəxrəddin Ziya ruhunu qoruyub saxlaya bilir. Şair yazar:

**Hərdən diqqətsiz animi**  
Dərd eləmə, dərdin alım.  
İstəsən verrəm canımı,  
Dərd eləmə, dərdin alım.

**Oğrun-oğrun, xumar-xumar**  
Hər baxanda içim yanar.  
Tək mənəmmi qəlbə qubar,  
Dərdə eləmə, dərdin alım.

**... Arzu gözümüzə qaxsıdı,**  
Ümid qəlbimdə axasdı.  
Bəlkə də belə yaxşdı,  
Dərd eləmə, dərdin alım,  
Dərd eləmə, dərdin alım.

Gətirdiyim bu nümunədə də Fəxrəddin Ziya təkcə üz tutduğu doğmasına, həmsöhbətinə yox, həm də biz oxuculara da öz çevrəsini, öz həkim-şair dünyasını bir növü sərgiləyir. Bu sərgidə onun təkcə özəl dünyası yox, bütövlükdə məmləkətin coğrafiyası canlanır. Bizim hər birimizin nələr yaşayış nələrdən keçdiyimiz poetik şəkildə sıralanır və bütün burlara görə də şair bize dərə etməməyi, üstəlik, həmsöhbətinin, doğmasının dərdini almağa hazır olduğunu dileyir. Buradan da şəxsən mən belə nəticə çıxarıram ki, Fəxrəddin Ziya təkcə öz həkimliyinə, öz şair Mənəne siğinib qalmır. O, etrafı da, cəmiyyəti də, coğrafiyanı da görür, onlarla həmfikir olur, onlarla dərd bölüşür.

Söylədiyim fikirlərin davamı kimi başqa bir şeir nümunəsini də ortaya qoyuram. Bu da hər birimizin müşahidə etdiyi, hər birimizin artıq cəmiyyətin probleminə çevrilməkdə olan insanı münasibətidi. Burada səhəbat valideyn-övlad qarşılaşmasından, onların birge yaşayışından gedir. Təessüf ki, bu gün atılan, qocalar evi umuduna qalan kifayət qədər atalar, analar, babalar, nənələr, uşaq evlərinə verilən körpələr var. Bax, Fəxrəddin Ziya bu problemi ürəkağrısı ilə dileyir və yazar ki:

Aman Allah, nə sitəmdi qocalar çekir,  
Bu cür dərdə nə baş dözər, nə ürək dözər.

Qaçqınlar, köçkünlərin gününə şükür,  
Övlad, nəvə didərgini olmaqdan həzər.

Bir yerdə ki, valideynə ehtiram olmaz,  
Batsın o yurd, uçsun o ev, sönsün o ocaq.  
Vətənə də vətəndaş yox, ləkədi ancaq,  
Anasına, atasına xor baxan alçaq!

Mən bu şeiri təkcə poetik nümunə kimi yox, həm də bir ürək ağrısı, həm də bir haray, həm də bir küfr kimi qəbul edirəm. Böyüyə ehtiramsızlığa, saygısızlığa, sevgiyə küfr kimi görürəm. Bunu başqa bir adını indiki anda tapmaq çətindir. Çünkü bu ağrının Fəxrəddin



Ziya qaçqının, köçkünen faciəsindən də betər olduğunu çox məharətlə qələmə alıbdi. Axi qaçqın, köçküñ mühəribənin, düşmənin fitnələrinin, mərmilərinin qurbanı. Qocalar evinə, körpələr evinə verilənlər isə itirilən insanlığın qurbanlığı. Ona görə də şairin bu cür insanların vətəndaş və hətta vətən daşı olmaq hüququna iddialı olmasına etiraz edir, barışmir bu iddia ilə, bu istekle.

Şair burda həm də bir söz adamından çox ziyanlı kimi çıxış edir. O, övladın ata-ana qarşısındaki borcunun müqddəsliyini dileyir.

Zənnimcə, bu həm də tərbiyə edir, indiki işlek dilimizdə desək, mesaj verir, ismaric verir.

Deməli, hər bir sözün, hər bir fikrin arxasında konkretlik, eyni zamanda ürək və ağıl durursa, onda söz də çəkili olur, sanballı olur. Bax, Fəxrəddin Ziya da öz şeirlərini məhz bu tutumda, bu biçimdə bizlərə təqdim edir. Heç də təsadüfi deyil ki, onun barəsində fikir söyleyən filologiya elmləri doktoru, professor, tənqidçi Vaqif Yusifli yazar ki: "Fəxrəddin Ziya çox həssas şairdi və bu həssaslıq o qədər güclüdür ki, şair yaşıdagı dövrün, dolaşlığı, təmasda olduğu mühitin müəyyən qüsurlarını, insanların bir-birinə münasibətindəki mənfililikləri, cəmiyyətdə, ictimai-siyasi həyatda yaranan xaos hərc-mərcliyi çox əziz sandığı şeirindən də gizlədə bilmir".

Düşünürem ki, mənim də bu və ya digər formada ifadə etdiyim fikirlərin yiğcam, daha dolğun şəklini məhz hörmətli Vaqif müəllim Fəxrəddin Ziya barəsində qələmə alıb.

Doğrudur, bu gün sözlə nefəs alan, sözle yaşayan, sözü həyatının ifadəsinə çeviren kifayet qədər şairlərimiz, yazıçılarımız var. Və hətta xalq arasındada, ictimaiyyətdə də şairlərin çoxalması barəsində fikirlər də səslənilir. Amma bu, heç də həqiqi şeirin, həqiqi şairin çoxluğu, artımı deyil. Buna görə də toxunduğum mövzunu ustalıqla qələmə alan Fəxrəddin Ziya yazar ki:

**Haçandır ortada gəzir söz-söhbət,**  
**Susur xırıdarlar, meyar hardadır?**  
**Şairlər çoxalır, söyləyir xılqət,**  
**Şairin çoxluğu təşviş yaradır.**

**Xalqına töhfədir hər şair "mən" i,**  
**Şairdən elinə gəlməz ki, xətər.**  
**Yurdun əsrərəngiz gözəlliyi**  
**Kimsə vəf etməmiş şairlər qədər.**

**... Yetər, bir söz desin əbədiyaşar,**  
**Təki ömür-günü ötməsin hədər.**  
**Şairə sənətdə həmişə yer var,**  
**Cənnətdə möiminə yer olan qədər.**

Bu şeirdə də Fəxrəddin Ziya sözə ürəyinin şirəsini, ürəyinin bütün yaşamını hopdurənləri, yeni söz yaradanları alqışladı ki, şairiyi özüne bir nam kimi, nişanə kimi götürənləri de unutmur. Və vurgulayır ki, söz dünyası həm də bir əlkədi. Orda həqiqi söz, həqiqi şair qalacaqdır. Həqiqi sözün, həqiqi şairlerin də yeri möminlərin yeri kimi Cənnət olmaqla yanaşı, bir de oxuçu üreyidi.

Şeir kitabları ilə baş-başa qaldığım Fəxrəddin Ziyanın misraları arasında mən onun səmimiyyətinin də şahidi oldum.

Oxuduğum şeirlərdə aydın şəkildə görüb və qəbul etdiyim nəticə bu oldu ki, Fəxrəddin Ziya mövzü dalınca qaçmir, mövzuz axtarmır. O, yaşadığını, duyduğunu və bir də müşahidələrini yazar. Ona görə də özünün dediyi kimi o sizildəmir, o ağlamır. O, sözü yaradır, sözü dünyaya getirir.

**Mən şeirdə sevgim qədər qısqancam,**  
**Köçürmürəm hər duygunu kağıza.**  
**Ya qanımla bəslədiyim misranı,**  
**Ya qəlbimdən qopan sözü yazram.**

**... Mən dünyaya söz gətirdim özümlə,**  
**Söz zinətdi, zəriflikdi gözümüzə.**  
**Görsəm sözə yük oluram sözümlə,**  
**Ayağımdan asılmağa hazırlam.**

Sizinlə fikirlərimi bölüşüb, misralarına işiq salmağa çalışdığım şair Fəxrəddin Ziya şeirlərində mənim də qəlbimi oxuyub və yazıb ki:

**Məmləkətin haqsızı çox,**  
**Anlamayırlı bir acı tox.**  
**Dərd deməyə kimsəmiz yox,**  
**Bu boz üzlər arasında.**

**Məncə ömrünün önemli mərhələsinə qədəm qoyan Fəxrəddin Ziya'nın söz dünyası hələ demədiyi, biziə söyləmədiyi fikirlərlə qol-boyun qalmaqdadı.** Zaman, məqam gözləyir ki, misralanıb **biz oxucuların qapısını döysün.**